

"Gəldim bu dünyaya bir payız çağrı"

Novruz ərəfəsində dünyasını dəyişən keçmiş iş yoldaşımız Zeynal Vəfanın xatirəsinə

Redaksiyamızın əməkdaşlarının çoxunun yazı masası üstündə bir kitab var. Bu, şair-publisist Zeynal Vəfanın "Dedimmi, demədimmi" kitabıdır. Bir neçə il əvvəl yaşı və səhhəti ilə bağlı öz xahişi ilə işdən çıxıb gedəndə bağışlamışdı hamimizə.

Ancaq uzun illər iş yoldaşımız olan həmkarımızı yada salan təkcə bu deyil. O qədər xatırələr var ki...


Söz vaxtına çəkər. Elə bayram günlərində kollektiv bir yero toplaşanda, töbriklər səslənəndə son söz Zeynal Vəfanın olardı. Xahiş edərdik ki, bir şeir desin. O da öz şeirlərindən birini söyləyərdi. Bəlkə buna görə də Zeynal müəllimin ana, dost haqqında şeirlərini əzbərdən bilməyənəmiz yoxdur. Bəzən də iş otağının yanından keçən həmkarlarından kimisi çağırıb yeni şeirini ona oxuyardı, rəy soruşardı. Şeirin dinləyicisi də öz otağındaki iş yoldaşlarına danışardı ki, bəs, deməssinizmi, Zeynal müəllim təzə möhtəşəm bir şeir yazıb. Bu minvalla bütün redaksiya Zeynal Vəfa şeirlərinin ilk oxucusuna çevrilərdi. Bunlardan biri də "Bayraq" şeiridir:

*Qara bulud görsəm bayraqım üstə,
Sanma qəlbim susar, sönnəm bir anda.
O yad buludları parçalamaqçın
Dəli bir rüzgara dönnəm bir anda...*

*Bayraqım mayakdır, mənsə bir gəmi,
Onsuz dənizlərdə aza bilərəm.
Ona kəc baxanın gözlərini mən,
Nifrət xəncərimlə qaza bilərəm.*

Zeynal Vəfa qəlbini daim dolu olan qələm sahibi idi. Bunu şeirlərində, publisist məqalələrində daha aydın görmək olurdu. Həyatda isə az danışan idi. Amma danışanda duzlu-məzəli söhbətindən doymaq olmazdı. O qədər sadə, o qədər təvazökar idi ki... Qəribə zarafatları vardı. Özü isə bəzən zarafatı da həqiqət kimi qəbul edəcək qədər sadəlövh olurdu.

Şair ürəyinin kövrəkliyi hətta ictimai mövzularda yazdıqlarında da özünü aydın



göstərirdi. Zeynal Vəfa yurdumuzun gözəlliliklərini, xalqımızın qohrəmanlıq tarixini sevə-sevə qələmə alırdı. O cümlədən Qarabağı böyük məhəbbətlə vəsf edirdi. Həssas şair qəlbini ilə, incə qələm sahibi intuisiyası ilə hələ neçə il qabaq qələbəmizə inam izhar edirdi. Ona görə odlu-odlu yazırdı ki, özü boyda qızılılgıldı Qarabağım, onu gec-tez dərəsiyik:

*Qürbətdəki muzeylərə
Az göndərin
Qarabağlı xalıları,
Biz onları Zəfər günü
İgidlərin keçidləri
Yollar üstə sərəcəyik.
Özümüzü Qarabağa
Ədədilik əkməyincə,
Hilaldağın zirvəsində
Qartal kimi səkməyincə,
Xankəndinin, Zəngəzurun,
Xocalının nəfəsini
Acgözlükə içimizə çəkməyincə,
Bu vuruşdan dönən deyil
Ordum mənim.*

Yaxud ictimai mövzuda yazdığı şeirlərində birində ailələrin parçalanmasından bəhs edirdi. Haray qoparırdı ki, amandır, ailələr bölünməsin, parçalanmasın. Çünkü:

*Kiçik ailələrin bölmələrindən
Başlar böyük xalqın böyük bölmə.*

Ailə demişkən, çox ailəcanlı insan idi. 60, ya 65 illik yubileyində onu töbrik etmək üçün redaksiyanın bir geniş otağına toplaşmışdıq. Yubiley iclasından çox səmimi möhəbbət oldu bu. Onda Zeynal müəllim ömürnaməsini azacıq vərəqləyərək söylədi ki, aman-zaman bir oğlu var və övladının tek olması onu əvvəller həmişə kədərləndirmiş. Ancaq Azərin (Xalq artisti Azər Zeynalov) qeyri-adi istedad sahibi olduğu üzərə çıxanda təskinlik tapıb. Öz-özünlə deyib ki, Tanrı bilən məsləhət imiş.

Bir gün isə səhər tezdən işə gələndə Zeynal müəllimin redaksiyanın dəhlizində dilxor halda o baş-bu başa gəzdiyini gördük. Söylədi ki, dördüncü oğul nəvəsi dünyaya gəlib. Demə, o, istəyirmiş ki, ailəsində qız uşağı da olsun... Öz sözlərini xatırlatdıq Zeynal müəllime: "Tanrıının məsləhətidir".

Ömür-gün yoldaşının Zeynal Vəfadan xeyli əvvəl dünyadan köç etməsi də bir tale qisməti idi və şair bu əbədi ayrılığı çox ağır yaşadı:

*Hicranın neşteri ilə
Ürəyimi dəlirəm.
Ruhunu göndər, məni
Qarşılın, gəlirəm.*

Yaxud:

*Sənsizliyə dözməyə
Məndə qalmayıb səbir,
Yanında yol gözləyir,
Qazılmamış bir qəbir.*

"Gəldim bu dünyaya bir payız çağrı" - deyirdi Zeynal Vəfa. Payızda dünyaya gəlməşdi, baharda isə onu tərk etdi. Amma nə yaxşı ki, yurdumuzun əsl baharını gördü. Torpaqlarımızın işğaldan azad olunduğunu gördü. Büyük məhəbbətlə vəsf etdiyi üçrəngli bayraqımızın Şuşada, Xankəndidə dalgalandığını gördü.

**Flora SADIQLI,
"Azərbaycan"**